

Ölkəmizdə daha bir siyasi kampaniya – parlament seçkiləri keçirildi. Bu seçkilərdə də xalqımız böyük mütəşəkkillik göstərdi. Seçicilər öz namizədlərinə sərbəst şəkildə səs verdilər. Dövlətimizin yüksək səviyyəli, demokratik, azad, şəffaf seçki keçirmək təcrübəsi var. Bunu xarici ölkələrin, beynəlxalq təşkilatların müşahidəçiləri də etiraf edirlər. Budəfəki parlament seçkilərində də heç bir problem yaşanmadı.

Bu seçkilərdə də mədəniyyət işçiləri fəallıq göstərdilər



Növbədənənar seçkilərin keçirilməsinin təşəbbüsçüsü olan Yeni Azərbaycan Partiyası böyük qələbə qazandı. Biz mədəniyyət işçiləri də bu siyasi kampaniyada fəal iştirak etdik. Bu, təsadüfi deyil, Prezident İlham Əliyev mədəniyyətimizə həmişə yüksək qayğı göstərib. Onla-

ra fəxri adlar, mənzillər verib, yaşlı sənət adamları Prezident təqaüdü alırlar.

Heç inana bilmirəm ki, hansısa başqa qüvvə hakimiyyətə gəlib ölkəmizi belə inkişaf etdirsin. Mən fəxr edirəm ki, Azərbaycan həm iqtisadi, həm mədəni inkişafının yüksək səviyyəsinə çatmışdır.

Mən də istədiyim namizədə səs verdim və inanıram ki, səhv etməmişəm. Ölkədə həyata keçirilən islahatlara uyğun olaraq parlament seçkilərinin demokratik, azad və şəffaf şəkildə keçirilməsi müstəqil Azərbaycanımızın gələcək inkişafına mühüm stimül verəcək.

Rafiq ƏZİMOV,
Xalq artisti

